

# BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDE MÜVƏQQƏTİ MƏĞLUBİYYƏTİMİZİN SƏBƏBLƏRİ VƏ İBRƏT DƏRSLƏRİ



Məmmədov, Nazim.

*AMEA A.A.Bakıxanov adına  
Tarix İnstitutunun «Qarabağ tarixi»  
şöbəsinin baş elmi işçisi,  
tarix elmləri doktoru, dosent*

1988-1994-cü illəri əhatə edən müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistənə əlinə keçmişdi. Ermənilər “torpağı viran qoymaq” taktikasından istifadə edərək, işgal etdikləri ərazilərdə evləri, müəssisələri, kommunikasiya vasitələri, təbii sərvətlər talan edilir, dağdırılır, yandırıldılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə çevrilmişdi. Qaçın və köçkünlərin sayı milyon nəfəri ötmüşdü. Ermənistən silahlı birləşmələri tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq, 255 qoca əsir və girov götürülmüşü [1]. Erməni fasılıtları əsir və girovlardan həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırıldılar. Təəssüflər olsun ki, Ermənistəndəki girovlarımızın eksəriyyətinin aqibəti haqqında bu gün də məlumat yoxdur.

Necə oldu ki, mərd, cəsarətli, igid, vətənpərvər Azərbaycan Ordusu 1988-1994-cü illəri əhatə edən müharibədə məğlub oldu. Axi bu xalq (ordu) 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə vəhşi və nankor erməni quldurlarını məğlub etmişdi. Hətta, “Ermənistən” adlı bir qurumun varlığının sual altında qaldığı vaxtlar da olmuşdur. Mən, həm bir tarixçi, həm də müharibənin canlı şahidi və iştirakçısı kimi təcrübəmə istinad edərək Ermənistən-Azərbaycan Dağlıq Qarabağ müharibəsində müvəqqəti məğlubiyyətimizin səbəblərini araşdırmağa çalışmış və gələcək döyüslərimizin müvəffəqiyyətləri üçün azacıqda olsa vətəndaşlıq borcumu yerinə yetirmiş olardım.

Tarix İnstitutunun Elmi Arxivində saxlanılan sənədlərdən birində oxuyuruq: 1991-ci ilin axırlarında Ermənistən və Rusiya arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” imzalandı. Beynəlxalq iqtisadiyyət tərəfindən demək olar ki, heç bir müqavimətə rast gəlməyən, Rusyanın himayəsini açıq-aşkar hiss edən erməni millətçiləri və separatçıları daha da azıginlaşdırılar [f.1, s.19, i.8961, v.22]. Mən deyərdim ki, bu Azərbaycan Ordusunun müvəqqəti məğlubiyyətinin əsas şərtlərindən birincisidir. Çünkü, güclü, nizami və hər cür silahla təmin olunmuş Rusiyaya məxsus ordu ermənilərin tərəfində vuruşurdu. Şəxsən mən Ağdərə döyüslərində dəfələrlə rus əsgəri ilə üz-

ləşmişəm. Eyni zamanda, digər dövlətlərdən getirilmiş muzdlu “noyomnik”-lərdə, bu döyüslərdə Ermənistən silahlı qüvvələri tərəfindən döyüşdülər. Aci bir həqiqəti qeyd edək ki, Rusiyaya məxsus 366-cı motoatıcı alayın 350 nəfər hərbcisinin 50 nəfəri milliyyətcə erməni idi və bu Alay bir çox soyqırımların fəal iştirakçısı olmuşdu.

Müxtəlif dövrlərdə xaricdən Ermənistənə qeyri-qanuni və gizli yollarla silahlar ötürülmüş, muzdlu döyüşçülər və hərbi məsləhətçilər göndərilmişdir. Ermənistəndən tranzit yolundan daşınmaqla 1986-cı ildən Qarabağ erməniləri xaricdə istehsal olunmuş silahları almış və sonrakı dövrə bu proses müntəzəm olaraq davam etdirilmişdir. Təkcə 1993-cü ildən Rusiyadan Ermənistənə qeyri-leqal yollarla bir milyard dollar dəyərində müasir silahlar verilmiş və müharibədə dinc əhaliyə qarşı işlədilmişdir. Əksinə, bölgədə yaşayan azərbaycanlı əhalinin qanuni yolla əldə etdiyi ov tüsəngləri müşahidə edilmişdir.

Düşmənin müvəffəqiyyət qazanmasının bir səbəbi də Azərbaycanda ordu quruculuğunun, demək olar ki, formal xarakter daşımıası idi. Azərbaycan iqtidarı hərbi hissələrin müxalifət qüvvələrinin təsirine düşüb ona qarşı duracaqından qorxaraq, əvvəl sovet ordusuna, sonra MDB, daha sonra isə Rusiya silahlı qüvvələrinə arxalanmayı üstün tuturdı. Respublika rəhbərliyi və mərkəz müxtəlif təxribatlarla xalqa öz gücünə inamsızlıq təlqin edir, onda milli ordu qurmağın qeyri-mümkünlüyü haqqında yeqinlik yaratmağa cəhd göstərirdilər.

1991-ci ilin noyabrında yerli əhalidən ibarət könüllü özünü müdafiə Taborları yaradıldı. Lakin bu qüvvələr müvəqqəti hesab olunur, yerli imkanlar hesabına saxlanır. Silah, sursat, təcrübəli hərbçilər çatışdı. Özünü müdafiə taborlarının komandirləri və onların müavinləri rayonun hərbi komissarı tərəfindən seçilir, icra hakimiyyəti başçısının razılığı ilə Müdafiə Nazirliyi tərəfindən təsdiq edilirdi. Tabor komandirləri rayon icra hakimiyyəti başçısının müdafiə məsələləri üzrə müavinləri idi. Bu hissələrə rəhbərlikdə iki başlanğıc (Müdafıə Nazirliyinə və rayon icra hakimiyyəti başçısına tabeçilik) kimi yolverilməz vəziyyət yaranmışdı. Prezident İcra Hakimiyyəti vasitesilə hərbi hissələri öz əlində saxlamaq istəyirdi [22, s.81]. Müharibənin, Azərbaycanda gələn siyasi, iqtisadi və hərbi reformalarla bir ərefəyə düşməsi, başqa sözə, siyasi xaotiklik, iqtisadi viranəlik dövrünə təsadüf etməsi, ordunun müharibə gedəgedə “sıfır”dan başlanıb qurulması lazımi nəticəni vermirdi və bütün bunların da müharibənin təsirinə böyük idi.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr haqqında 1991-ci il 9 oktyabr qanunun qüvvəyə minməsi barədə Ali Sovetin qərarı ilə hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb milliləşdirmək tələb olunsa da, bu sahədə bağışlanılmaz lənglik rus hərbçilərinə mümkün olan hər şeyi respublikadan çıxarmaq, dağıtmak, məhv etmək və ayrı-ayrı adamlara, qruplara satmaq imkanı yaratmışdı. 1991-ci ildə imzalanmış Avropada adı silahlı qüvvələr haqqında müqavilə şərtləri əsasında bu mirasdan, əhalinin sayı və digər mühüm göstəricilər nəzərə alınmaqla, Azərbaycana 4,3, Ermənistənə isə 2,8 faiz düşməsi nəzərdə tutulurdu. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarından birində göstərirdi ki, “... Lakin az sonra, mayın 15-də Müdafiə Naziri Daşkənd görüşündə ağalarına yarınaraq her iki respublikaya bə-

rabər sayda, özü də Azərbaycana əvvəl nəzərdə tutulduğundan xeyli az silah ayırmasına razılıq verdi və Azərbaycan ordusuna, onun gələcəyinə böyük zərbə vurdu”. Eyni zamanda, “Neft kontraktı”nın imzalanmasının yubadılması da müharibənin gedisinə mənfi təsirini göstərməşdir və bu vacib prosesi vaxtında etmək lazım idi.

Rusiyani (eləcə də, İranı) üzük qaşı kimi mühəsirəyə almaq və imkan düşdükə mövcud həlqəni daraltmaq işində bu dövlətlərin coğrafi əhəmiyyətindən bəhrələnmək niyyəti ilə müharibəni da-ha da qızışdırmaq və Ermənistənə daha yaxın münasibət göstərmək dünyanın aparıcı dövlətlərinin “Dalton planına” daxil idi və əlbəttə bütün bunlar müharibənin gedisinə təsir edirdi.

Orduda vacib olan təbliğat işləri lazımi səviyyədə aparılmışdır. Bu isə (aci da olsa etiraf etməliyik ki,) fərərlikdə, döyüş ruhunun zəifliyində və əsgər üçün, hər bir azərbaycanlı üçün digər utanverici mənfi proseslərin baş verməsində özünü bürüzə verirdi. Onu da qeyd edim ki, belələri barmaqla sayılın olmaqla təəssüflər ki, var idi və lazıminca cəzalandırıldılardı. Deməli, buradan belə bir qənaətə gəlmək olar ki, erməni tərəfindən fərqli olaraq Azərbaycanın bu müharibəyə psixoloji hazır olmaması və bu səbəbdən də, müharibəni ilkin mərhələdə plansız şok vəziyyətində aparması müharibənin gedisinə öz təsirini göstəridi.

Silahlı qüvvələrin yaranmasını öz hərəkətləri ilə müxalifət de mane olurdu. İqtidar vaxt qazanmaq, müxalifət isə silahlı qüvvələrə nəzəreti gücləndirmək məqsədi ilə müvəqqəti kompromis kimi Milli Müdafiə Şurası yaradılması üçün razılığa gəldilər. 1991-ci il sentyabrın 29-da paritet əsasında iqtidar və müxalifət təmsil edən 8 nəfərdən ibarət Milli Müdafiə Şurası yaradıldı. Bu heç bir hərbi səriştəsi olmayan, siyasi həyata şəxsi ambisiyalarını reallaşdırmaq üçün daxil olmuş şəxslərə orduya, ayrı-ayrı hərbi hissələrə nüfuz etmək, silahlı qüvvələrdən öz niyyətlərini həyata keçirmək üçün istifadə etmek imkanı verdi. Şuranın bəzi üzvləri ruslar tərəfindən respublikadan aparılmasına cəhd göstərilən xeyli hərbi texnika və silahın müsadirə olunmasında iştirak etdilər və bunları, əsasən özlərinə təbe olan silahlı dəstələrə verdilər [7]. Milli Müdafiə Şurasının müxalifətdən olan üzvlərinin silahlı hissələr yaratmaq, hərbi hissələri öz nəzareti altına almaq cəhdləri aydın olduqda Respublikanın prezidenti 1992-ci il yanvarın 3-də bu qurumun buraxılması haqqında “Fərman” verdi. Dövlət Müdafiə Komitəsi təsis edildi. Siyasi qüvvələrin təsiri güclü olan təzə yaranmış ikinci tabor itaətsizlik göstərdiyi üçün 1992-ci il yanvarın 10-da buraxıldı [8].

Müxalifətin tələbi ilə parlament hökumətə ordu yaratmağa üç ay vaxt vermişdi. Müdafiə Nazirliyini ələ keçirmək və hərbi hissələrinin gücündən istifadə edib hakimiyyətə gəlmək istəyən “liderlər” bu nazirliyə hərbçinin deyil, mülki şəxsin rəhbər təyin olunmasını tələb edir, piketlər keçirildilər. Qısa müddət-də onlar bir neçə müdafiə nazirinin dəyişdirilməsinə, nəhayət, bu orqanda “öz adamlarının” mühüm vəzifələr tutmasına nail oldular. Müdafiə nazirinin tez-tez dəyişməsi ordu quruculuğuna ağır zərbə vururdu. Şix qəsəbəsində yaradılmalı olan iki desant-hücum briqadasından cəmi bir ala-yarımçıq tabor və kəşfiyyat rotası təşkil olunmuşdu. Bütün bu proseslər vaxt aparır və Ermənistən hərbi birləşmələri yaranmış əlverişli şərait-

dən istifadə edərək qədim kəndlərimizi işğal edirdilər [9].

Qərb, milli münəqışləri yaradıb, bunun günahını onlara düşmən olan dövlətlərin üstüne yıxmala, həmin dövlətlərə qarşı narazılıq formalaşdırmaq və arada yaranmış ziddiyətlərdən bəhrələnmək niyyətində idi və təəssüflər ki, burada da ikili münasibətlər mövcud olmuşdur. Qərbin kütləvi informasiya vəsitələri yalnız erməni tərəfinin fikrini eks etdirirdi.

Onu da qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin çoxunda yerli əhalidən ibarət müstəqil hərbi hissələr təşkil olunmuşdu [11]. Lazımı döyüş qabiliyyəti, təchizati olmayan və müdafiə taktikasına keçməyə məcbur olan bu özünümüdafiə qüvvələri müasir silahlarla təchiz olunmuş və təlim görmüş düşmənlə yaxşı vuruşa bilmir, tez-tez, məğlubiyyətə uğrayırdı [12].

Bəhs olunan dövrə mövcud hərbi hissələrə müxtəlif siyasi qüvvələrin təsiri güclü idi. Bəzi ictimai təşkilatların, hətta ayrı-ayrı siyasetçilərin hərbi dəstələri vardi. İqtidarın etibarsız saydığı hissələr dağılır, qeyri-qanuni silahlı dəstələr təşkil edilirdi. Hərbi hissələrdə nizam-intizam yox idi, xaos yaranmışdı. Baş qərargahın işi pis qurulmuşdu. Hərbi hissələrə pozuculuqla məşğul olan, xarici ölkələrin xüsusi idarələrində işləyən insanlar soxula bilmişdilər. Müharibədə informasiya axınına yol verilirdi. Azərbaycanda maraqlı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aleti kimi istifadə edirdi [13]. Azərbaycan ordu hissələri, xüsusi təyinatlı məlis dəstələri və yerli özünümüdafiə batalyonlarının müqavimət göstərmək tədbirləri nizamsızlıq, əlaqəsizlik, plansızlıq üzündən baş tutmurdu.

Müharibə gedən ərazilərdə, yerli əhali içərisində təbliğat işi aparılmışdır. Heç olmazsa, Ermənistən silahlı birləşmələrinin hücumları zamanı onların “hərəkət normaları” izah edilmir, artilleriya hücumlarından müdafiə “nizamnəmələri” öyrədilmirdi. Ona görə də, müharibə gedən bölgələrin yerli dinc əhalisi itkiyə məruz qalırdı. Müharibə gedən müddət ərzində döyüslərin gedisiini analiz və proqnoz edən, sənəri loşdırıb, institutların olmaması, silahların təkmilləşdirilməsi, yerli şəraitə uyğunlaşdırılması və ya yenilərinin yaradılması işinə alımların cəlb edilməməsi məğlub olmağınızı sərtləndirmişdir.

Dünyada mövcud olan erməni terror təşkilatları Azərbaycana qarşı məkərli niyyətlərini reallaşdırmaq üçün XX əsrin 80-90-cı illərində terrorun bütün vəsitələrindən istifadə etmişlər. Heç kəsə aman vermədən məhv etmək, bu bəşəriyyətə qarşı qanlı cinayətdir. Qarabağda fəaliyyət göstərən erməni terror təşkilatlarının cinayətləri yüzlərlədir və bütün bunlar (girov götürmə, qəfil yaxalama, partlatma və s.) yerli əhalidə və himə, qorxu yaradırırdı.

Ermənistənə hərbi yardım göstərən ölkələr sırasında Livan, Suriya və bəzi digər Ərəb ölkələri də yer almışdır. Yüzlərlə Beirut, Dəməşq, Livan və Suriyadan gələn erməni terrorçularını cəhədə tez-tez görmək mümkün idi. Şəxson mən, Ağdərə istiqamətində gedən döyüslər zamanı belələri ilə rastlaşmışdım. Bütün bunlar isə qüvvələr nisbətiyi ermənilərin xeyrinə dəyişirdi.

(Davamı var)